




The CLEAN PAPER

WHAT THE PAPER SAYS · WHAT IT DOESN'T · WHY IT MATTERS

RNT ilə yönləndirilən DNT-hədəfləyici sistemlərin yeni ailəsi — CRISPR-dən fərqlidir və hələ gen redaktə aləti deyil

Mikrob genomlarını araşdıran tədqiqatçılar DNT-ni kəsən, əvvəllər məlum olmayan RNT-yönləndirilən TIGR-Tas sistemləri ailəsini tapdılar — CRISPR-dən fərqli olaraq iki hissəli bələdçidən istifadə edir və “PAM” geniş sahəsi tələb etmir. Onlar bir variantın insan hüceyrələrini proqramlaşdırılmış şəkildə redaktə edə bildiyini göstərdilər, amma səmərəlilik aşağı idi; həmçinin ailənin digər RNT-yönləndirilən məşinlərlə dərin təkamül əlaqələrini izlədilər. Bu, RNT-yönləndirilən biologiya haqqında bildiklərimizin həqiqi genişlənməsidir və gələcək alətlər üçün mümkün yeni başlanğıc nöqtəsidir — fundamental elmi kəşf və konsepsiya sübutudur, yetkin gen redaktoru və ya terapiya deyil.


Written by Lucio Vaglio · Cross-checked by Laura Nesso · Edited by Michele Renda · Figures by Laura Nesso and Nova Vela · AI-assisted, human-reviewed

Paper: *TIGR-Tas: A Family of Modular RNA-Guided DNA-Targeting Systems in Prokaryotes and Their Viruses*, Guilhem Faure, Makoto Saito, Max E. Wilkinson et al.; Feng Zhang (corresponding author), Science 388, 6746, eadv9789 (2025) · DOI: 10.1126/science.adv9789

RNT ilə yönləndirilən maşınlar ağacında yeni budaq

Arabir biologiya məqaləsi özünün heç istəmədiyi bir başlıqla gündəmə gəlir. Bu dəfə həmin başlıq “yeni CRISPR” idi. Arxasındakı iş bundan daha maraqlıdır — və həmişə olduğu kimi, daha təvazökar nəticə verir.

CRISPR-in məşhurlaşdırdığı anlayışdan başlayaq: *RNT ilə yönləndirilən sistem*. Burada zülalın yalnız bir hədəfi tanımaq üçün əvvəlcədən “sabitləşdirilməsi” lazım deyil. Əvəzində o, qısa bir RNT parçası — bələdçi — daşıyır və həmin bələdçinin ardıcılığının uyğun gəldiyi yerə gedir. Bələdçini dəyişin, hədəf də dəyişir. Məhz bu proqramlaşdırıla bilmə xüsusiyyəti CRISPR-i alətə çevirdi. Amma təbiətdə RNT ilə yönləndirilən yeganə sistem CRISPR deyil və bu məqalənin verdiyi sual səbirli bir sualdır: başqa neçə növ belə sistem var və onlar bizə nə öyrədə bilər?



TIGR-Tas DNT-nin əks zəncirlərini oxumaq üçün iki spacerli bələdçidən istifadə edir. Bu, yeni arxitektura, hazır gen redaktoru deyil.

Original diagram — The Clean Paper CC BY 4.0

Onları axtarmaq üçün müəlliflər uyğun gen ardıcılıqları axtarmadılar — təkamül zamanı bu ardıcılıqlar uzaq qohumları tanımağa imkan verməyəcək qədər dəyişə bilər. Onlar *formaları* axtardılar. CRISPR-in Cas9 zülalında bələdçi RNT-ni tutan hissədən başlayaraq, proqnozlaşdırılmış zülal strukturları verilənlər bazalarında eyni quruluşa malik nələinsə olub-olmadığını araşdırdılar. Bu iz onları — bakterial “sıçrayan gen” və adi hüceyrələrin öz RNT-lərini kimyəvi dəyişdirmək üçün istifadə etdiyi mexanizm vasitəsilə — həqiqətən yeni bir sistemə gətirdi.

Müəlliflər nə etdilər

Struktur axtarışı əvvəllər tanınmamış bir zülal ailəsini üzə çıxardı. Onlar əsasən bakteriofaqlarda (bakteriyaları yoluxduran viruslarda), arxeya viruslarında və çox kiçik parazit bakteriyalarda kodlanır. Hər birinin yanında fərqli bir DNT sahəsi yerləşir: müəlliflərin **TIGR array** (Tandem Interspaced Guide RNA) adlandırdığı uzun, təkrarlanan massiv. Zülallara isə **Tas** (TIGR-associated) adı verildi. Bəzi Tas zülalları yalnız RNT-ni tutan əsas hissədən ibarətdir; digərlərində isə iki növ molekulyar “qayçıdan” biri — RuvC və ya HNH — şəklində DNT-kəsən hissə əlavə olunub.

Ailəni verilənlər bazasında tapdıqdan sonra onu laboratoriyaya gətirdilər: sistemləri *E. coli*-də ifadə etdilər və yaranan kiçik RNT-ləri sekvens etdilər, həmin RNT-lərin DNT hədəfini hansı qaydalarla tapdığını müəyyənləşdirdilər, kəsici variantların həqiqətən kəsib-kəsmədiyini sınaqdan keçirdilər, onlardan birini insan hüceyrələrini redaktə etmək üçün proqramlaşdırmağa çalışdılar və sonda işləyən kompleksi donduraraq onun strukturunu atom səviyyəsinə yaxın ayırd etmə ilə görüntülədilər.

Nə tapdılar

Bələdçi iki hissədən ibarətdir. TIGR massivi təxminən 36 nukleotidlik qısa RNT-lərə emal olunur və onların hər biri *iki* ayrı hədəfləmə seqmenti daşıyır. Bir seqment hədəf DNT-nin bir zəncirini, digəri isə əks zənciri oxuyur. Bu iki hissə birlikdə işləyərək konkret sahəni sabitləşdirir. Bu, bələdçisi bir zəncirə fasiləsiz bir sahə boyunca uyğun gələn CRISPR-dən həqiqi mexanistik fərqdır.

Üstəlik, ona “eniş meydançası” lazım deyil. Bir çox CRISPR nukleazı yalnız hədəfin yanında qısa və xüsusi DNT motivi — “PAM” — olduqda kəsə bilir; bu da onların yönəldilə biləcəyi yerləri məhdudlaşdırır. TIGR sistemlərində belə tələb görünmədi: onlar yalnız hədəf ardıcılığına əsaslanırdı. PAM tələb etməyən sistem, prinsipcə, daha çox mövqeyə yönəldilə bilər.

Kəsici variantlar dəqiq kəsir. Kiçik RNT-nin yönləndirməsi ilə RuvC və HNH daşıyan Tas zülalları DNT-də təmiz, ardıcılığa-spesifik qırılmalar yaratdı — bələdçi olmadan isə heç nə etmədi.

Bir variant insan hüceyrələrini redaktə etmək üçün proqramlaşdırıla bildi — amma çox zəif. Petri qabında insan hüceyrələrinə köçürülərək altı müxtəlif genə yönəldilən Tas zülalı həqiqətən redaktələr yaratdı və sistemin bizim hüceyrələrimizdə də proqramlaşdırıla bildiyini göstərdi. Lakin səmərəlilik aşağı idi: ən yaxşı halda hüceyrələrin bir neçə faizi. Müqayisə üçün, bugünkü optimallaşdırılmış CRISPR alətləri adətən tətbiq olunduqları hüceyrələrin böyük hissəsini redaktə edir. Bu, sistemin *işləyə bildiyini* göstərən sübutdur, *yaxşı işləyən* alət deyil.

Struktur mexanizmi izah etdi — və mənşəyə dair ipucu verdi. Görüntülənən kompleks səkkizvari bələdçi RNT-ni qucaqlayan, güzgü simmetriyalı iki zülaldan ibarətdir; hədəf

DNT isə kəskin şəkildə бүkүлүр. Maraqlıdır ki, bu arxitektura bizim hüceyrələrimizin qohumlarında olan box C/D “snoRNP” maşınına çox bənzəyir. snoRNP DNT-ni kəsmir, RNT-yə kimyəvi dəyişikliklər yönləndirir.

Təbiətdəki işi aydın deyil. Müəlliflər sistemlərdən birini *E. coli*-də ifadə etdikdə, o, CRISPR-in adi işi olan virus və ya plazmid hücumundan müdafiə etmədi. Əvəzində, hədəflənən plazmidi çoxsaylı nəsilər ərzində tədricən populyasiyadan çıxardı. Bu, sistemin həqiqi rolunun ön cəbhə immun müdafiəsindən çox mobil DNT elementləri arasındakı yavaş rəqabətlə bağlı ola biləcəyinə işarə edir. Amma bu, sistem üçün yad və süni şərait idi; dürüst cavab budur ki, bu sistemlərin təbiətdə nə etdiyi hələ bilinmir.

Bu, yəqin ki, nə deməkdir

İki nəticə var və onların etibarlılıq səviyyəsi eyni deyil.

Möhkəm nəticə: məlum RNT-yönləndirilən sistemlər dünyası CRISPR və onun yaxınlarda tapılan qohumlarından daha böyük və müxtəlifdir. TIGR-Tas DNT-ni tanımaq üçün özünəməxsus iki hissəli, PAM-sız mexanizmə malik həqiqətən ayrı bir budaqdır. Bu, xəritəyə real əlavədir.

Daha dərin, amma daha spekulativ nəticə: TIGR mexanizmi bizim hüceyrələrimizə bənzər hüceyrələrdə RNT-ni redaktə edən snoRNP kimi və məlum bir “sıçrayan gen” mexanizmi kimi qurulduğuna görə, o, RNT ilə yönləndirilən RNT-dəyişdirici sistemlərlə RNT ilə yönləndirilən DNT-hədəfləyici sistemlər arasında təkamül əlaqəsini göstərə bilər — proqramlaşdırıla bilən RNT bələdçilərinin həyat ağacında necə yarandığı tarixində mümkün itkin halqa.

Bu nəyi sübut etmir

- Bu, **hazır gen redaktə aləti deyil.** İnsan hüceyrələrində redaktə göstərildi, amma zəif idi — ən yaxşı halda bir neçə faiz. Bu, proqramlaşdırıla bilmənin sübutudur, yetkin redaktor deyil və klinik tətbiqdən çox uzaqdır.
- Bu, **“CRISPR 2.0” deyil.** Bu gün alət kimi müqayisə ediləndə CRISPR-Cas9 ondan qat-qat səmərəli redaktə edir. TIGR-Tas mövcud məhsulun daha yaxşı versiyası deyil, konsepsiya-sübutu mərhələsində yeni *arxitekturadır*.
- Onun **bioloji rolu məlum deyil.** Bu fikir bir dəfə sınaqdan keçiriləndə o, antivirus immun sistemi kimi işləmədi; “yeni bakterial immun sistemi” nəticəsi müəyyənləşdirilməyib.
- **Əsas mexanizmin xeyli hissəsi hələ açıqdır** — o cümlədən bələdçi RNT-nin son uzunluğuna necə kəsildiyi və bu sistemlərin təbiətdə əslində nəyi hədəflədiyi (çoxu laboratoriyada demək olar ki, yetişdirə bilmədiyimiz mikroblarda yaşayır).
- Burada **terapevtik nəticə yoxdur.** Bu, mikroblarda və hüceyrə kulturasında aparılan kəşf və xarakterizasiya işidir — xəstəlik, müalicə və pasiyent yoxdur.

Sübut nə qədər güclüdür?

Kəşfin özü möhkəm əsasdır və qeyri-adi dərəcədə çoxşaxəli təsdiqlənib: böyükmiqyaslı struktur axtarışına, sonra RNT-nin necə yarandığının və DNT-ni necə tapıb kəsdiyinin laboratoriya təsdiqinə, işləyən kompleksin atom səviyyəsinə yaxın strukturuna və insan hüceyrəsi sınağına söykənir. “Bu, yeni, ayrı, RNT ilə yönləndirilən DNT-hədəfləyici ailədir” iddiası bir neçə müstəqil istiqamətdən yaxşı dəstəklənir.

Erkən olan hissə onun faydalılığı ilə bağlı hər şeydir: redaktə işləyir, amma çox zəif; CRISPR-i maraqlı bioloji sistemdən alətə çevirən bütün optimallaşdırma TIGR üçün hələ qarşıdadır. *Nəticə çıxarmağa əsaslanan* hissə isə hekayənin qalanıdır — təbii rola dair fikir süni təcrübədən çıxan məntiqli ehtimaldır, təkamül əlaqəsi isə cəlbedici olsa da, ortaq struktura söykənən arqumentdir, təsdiqlənmiş tarix deyil. Məqalə bunların sərhədini diqqətlə qoruyur.

Niyə vacibdir

RNT-yönləndirilən sistemlər kataloqunun əvvəlki genişlənmələrinin bir neçəsi sonda faydalı olub. Bugünkü alətlərin arxasındakı sistemlər — Cas9, Cas12, Cas13 və daha yaxın vaxtlarda tapılmış daha kiçik IscB/OMEGA zülalları və eukariot Fanzorları — ilk dəfə təsvir ediləndə sadəcə yeni biologiya idi. Heç biri hazır alət kimi gəlməmişdi. İki hissəli bələdçisi olan və PAM tələb etməyən sistem həqiqətən fərqli başlanğıc nöqtəsidir; PAM-sız hədəfləmə isə alət yaradanların məhz dəyər verdiyi çeviklik növüdür.

Amma daha sakit nəticə alət perspektivindən daha vacib ola bilər. DNT-kəsən sistemi RNT-ni redaktə edən snoRNP mexanizmi və sıçrayan genlə əlaqələndirməklə iş həyat ağacı boyunca çox fərqli RNT-yönləndirilən sistemləri birləşdirə biləcək təkamül xəttini cızır. Bu, sahənin öz alətlərinin haradan gəldiyini anlama formasını yenidən quran nəticə növüdür — və uzun müddətdə “qayçılar” haqqında növbəti başlıqdan daha dəyərlidir.

Təmiz xülasə

Tədqiqatçılar ardıcılıqları deyil, zülal *formalarını* axtararaq TIGR-Tas-ı kəşf etdilər: əsasən bakterial viruslarda və parazit bakteriyalarda tapılan, əvvəllər məlum olmayan RNT ilə yönləndirilən DNT-hədəfləyici sistemlər ailəsi. Onun bələdçi RNT-si qeyri-adidir — təxminən 36 nukleotiddir və DNT-nin əks zəncirlərini oxuyan iki ayrı hədəfləmə segmenti daşıyır — və CRISPR-dən fərqli olaraq, qonşuluqda “PAM” motivi tələb etmir. DNT-kəsən üzvlər dəqiq kəsdi, onlardan biri insan hüceyrələrini redaktə etmək üçün proqramlaşdırıla bildi (amma səmərəlilik yalnız bir neçə faiz idi), atom səviyyəsinə yaxın struktur isə kompleksin öz hüceyrələrimizdə RNT-ni redaktə edən snoRNP mexanizminə bənzər qurulduğunu göstərdi — bu da RNT ilə yönləndirilən RNT-dəyişdirici və DNT-hədəfləyici sistemlər arasında dərin təkamül əlaqəsinə işarə edir. Bu, RNT-yönləndirilən biologiyanın həqiqi genişlənməsidir və

gələcək alətlər üçün mümkün yeni platformadır — fundamental elmi kəşf və konsepsiya sübutudur, **yetkin gen redaktoru deyil**, “CRISPR 2.0” deyil və terapiya deyil. Təbiətdəki rolu hələ məlum deyil.

No-BS yoxlaması

Məqalə nəyi göstərir: Prokariotlarda və onların viruslarında struktur axtarışı ilə tapılmış yeni, ayrı RNT ilə yönləndirilən DNT-hədəfləyici sistemlər ailəsini (TIGR-Tas); hər iki DNT zəncirini tandem şəkildə hədəfləyən iki seqmentli, PAM-sız bələdçi RNT-ni (~36 nt); nukleaz daşıyan üzvlərin dəqiq RNT-yönləndirilən DNT kəsimini; insan hüceyrələrində aşağı səmərəliliklə (bir neçə faizə qədər) proqramlaşdırıla bilən redaktəni; atom səviyyəsinə yaxın cryo-EM strukturunu; box C/D snoRNP-ləri və IS110 transpozonları ilə struktur/təkamül əlaqələrini.

Mümkündür, amma sübut olunmayıb: Sistemlərin təbii bioloji rolu (bir süni təcrübə mobil elementlər arasındakı rəqabətdə müdafiədən fərqli rola işarə edir); RNT-dəyişdirici və DNT-hədəfləyici RNT-yönləndirilən sistemlər arasında təklif edilən təkamül körpüsü (struktur argumentidir).

Nəyi göstərmir: Yetkin və ya yüksək səmərəli gen redaktə alətini; “CRISPR 2.0”ı; yeni bakterial immun sistemini; terapeutik tətbiqi; yaxud bu sistemlərin təbiətdə hansı hədəflərlə nə iş gördüyünə dair qəti cavabı.

Əsas məhdudiyyətlər: İnsan hüceyrəsində redaktə səmərəliliyi aşağıdır; bələdçi RNT-nin emalı tam aydın deyil; bioloji rol yad *E. coli* sistemində yoxlanıb; təbii hostların çoxunu yetişdirmək çətinidir; təkamül hekayəsinin mühüm hissəsi struktur oxşarlıqlarından çıxarılır.

Ümumi oxucu nə qədər əmin ola bilər? Yeni sistem ailəsinin mövcud olduğuna və təsvir edilən mexanizmlə işlədiyinə yüksək əminlik. Onun gələcəkdə faydalı gen redaktə alətinə çevriləcəyinə orta-aşağı əminlik. Təbiətdəki rolu və dəqiq təkamül tarixi barədə aşağı əminlik.

Mənbələr

Science 388, eadv9789 (2025)

<https://doi.org/10.1126/science.adv9789>

PubMed Central (PMC12045711)

<https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC12045711/>